

GÜNEL QULİEVA
AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutu
İstiqlaliyyət 6
elcanselcanquluzade@gmail.com

ŞAH İSMAYIL XƏTƏİ ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

Açar sözlər:

1.

ا
و

ب
ت

ر
ی

ز

2.

3.

4.

۲

5.

6.

(2, 6 b).

7.

8.

9.

10.

خ ا س ج ث ر غ

11.

1

12.

13.

15.

16.

18.

19.

20.

21.

22.

24.

25.

İstifadə olunmuş ədəbiyyat

Г.Кулиева

Рукописи Шаха Исмаила Хатаи в библиотеках мира

Резюме

Ключевые слова:

Poetry collections of Shah Ismail Khatai

Summary

Key words: